

## Bədii sözün təbiət harayı

Xəbər verdiyimiz kimi, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsen” adlı toplu nəşr etdirib.

Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba “Dünyanın yaşılıq həsrəti” adlı Ön söz yazıb. Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə FərəcLİ, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vəqif Bəhmənlidir. Oxular üçün maraqlı olacağını nəzərə alaraq Xalq yazıçısı Anarın toplu üçün yazdığını Ön sözü təqdim edirik.



## Dünyanın yaşılıq həsrəti

Anar, AYB-nin sədri, Xalq yazıçısı



**Bakıda iqlim problemlərinə həsr olunmuş xalqlararası tədbir** ərefəsində belə bir kitabın çapdan çıxması yerinə düşür. Rəşad Məcidin təşəbbüsü ilə nəşr olunan bu kitab təbiətə həsr olunmuş şeirlər toplusudur.

Bütün sənət növlərindən təbiətə ən yaxın olan rəssamlıq və poeziyadır. Dağların və meşələrin, dənizlərin və göllərin, çayların və dərələrin təsviri olmasayı, rəssamlığımız və söz sənətimiz nə qədər kasib olardı. Eyni zamanda, yağlı ya sulu boyalarla çəkilmiş mənzərələr, ilin rəngini dəyişən fəsilləri, güllərin, çiçəklərin rayihəsi ən incə, ecazkar şeir diliylə vəsf edilməsəydi, insanlar bu gözəllikləri bu qədər darindən duya bilərdilərmi?

Kitabın adı unudulmaz şairimiz Eldar Baxışın misralarındanndır: “Yaşılım, yaşılım, hara gedirsen?”. Alımlar dəqiq müəyyənləşdirmişlər ki, haçansa yer üzünün ən böyük səhərəsi Saxara – yaşıl ormanlardan ibarət imiş. Bu gün dünya həyəcan təbili çalır: Amandır, iqlim dəyişir.

Afrikanın göbəyinə qar yağır, cənub ölkələrinin sakinləri yaya isti dənizdə cımmək üçün şimala üz tuturlar. Dənizlər (Xəzər, Aral), göllər (Urmia) Qurunun qabağından qaçır, geri çökilir, get-gedə dalar. Bəlkə bir gün Bakıdan Narginə piyada getməli oldular. Kürreyi-ərzin ciyərləri Braziliyanın Amazon cəngəllikləri Səhra-yı-kəbirəmi çevriləcək?

Kosmonavtlar “göyün yeddinci qatından” planetimizə baxanda onu mavi rəngdə görürər. Bu təbiidir, kürəmizin dördə üçünü okeanlar, dənizlər tutur. Amma axı yer üzündə narın qumlu sarı səhralar, zirvələri bəyaz qarla örtülmüş dağlar, yam-yaşıl meşələr, bağlar, tarlalar da var... Nədən tör-töküntülər okeanda balıqlara qənim kəsiləndə, nüvə artıqları çayları zəhərləyəndə, gözəl qərenfillərin əndəzəsiz çoxluğu (və ifrat gəlir mənbəyi olması), Abşeron torpağının dadımı qaçırdanda – üzümün, tutun, əncirin, tərəvəzin təmi dəyişəndə Götürşəğinin bütün rənglərindən daha çox sarının, qırmızının yox, yaşılım həsrətini çəkirik?

“Yaşılım, yaşılım, hara gedirsen?”

Hər qeyb olursan, dünyanın yaşıl libası? Nədən təbiətin qorunması üçün ayaqlananlar məhz yaşıl rəngi rəmz secdilər. Dünyanın bir çox ölkələrində “Yaşıllar partiyaları” meydana çıxdı və söz sahibi oldular.

Yaşıl həm də İslamın rəngidir. Hər bir böyük dində sağlam meyllərlə bərabər ifrat xurafat da yer alır. Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin məhz belə xurafatı nəzərdə tutaraq “Yaşıl gecə” romanını qələmə almışdı. Rəşad Nuri Stalin rejimiylə tanış olsayıdı yəqin ki “Qırmızı gecə” əsərini yaradardı. (Daha doğrusu “Krasnaya ploşad”, “Krasnaya armiya” dilimizə “Qızıl meydan”, “Qızıl ordu” kimi əvvələdi üçün belə bir yazılmamış roman da “Qızıl gecə” adlanı bilərdi)

Amma deyəsən mətləbdən uzaq düşdüm. Xalqımızın Yaşa meyli İslamdan çox-çox qabaqlardan yaranıb.

Səməni saxla məni  
İldə göyərdərəm səni.

Fikrimcə, bu sadədən sadə “məni-səni” qafiyəli misralarda çox ciddi ekoloji problem yüksələnən.

Səməni yaşılığın, cüccərib boy verən bərəkətin, ağappaq qış yuxusundan sonra bahar oyanışının, həyatın dircəlməsinin rəmziidir. Bütün bunlar insanı saxlamağa, qorumağa, yaşıtmaga qadirdilər.

Amma Mən – insan da sənin qayğını çəkməliyəm, vaxtı gələndə göyərtməliyəm. İnsanla təbiətin sazişi bax bu sadəlövhətə dəqiq ifadə olunub.

Ədəbiyyatımızın Ana “Kitabi Dədə Qorqud” oğuznamələri narın təbiət təsviriyə başlayır:

**Salqum-salqum dan yelləri əsdiyində,  
Saqqalı bozac turağay sayrıdıqda  
Ağla qaralı seçilən çağda  
Köysü gözəl qaya dağlara gün dəyəndə  
Ala sabah Dirsə xan qalxıbanı yerindən  
uru durub,**

**Qırx igidin boynuna alıb  
Bayandır xanın söhbətinə gəlirdi.**

“Kitabi Dədə Qorqud”da qadın gözəlliini təbiətlə bağlayan ecazkar təşbehələr var:

**qar üzərinə qan dammış kimi al yanaqlum,  
qoşa badam sığmayan dar ağızlım.**

İnsan taleyinin, insan qismətinin təbiətlə bağlılaşmanın bariz örnəkləri xalq şerimizdə, bayatılarımızda saysız-hesabsızdır.

**Bu dağlar ulu dağlar  
Çəşməli sulu dağlar  
Burda bir qərib ölüb  
Göy kişnər, bulud ağlar**

Təşbehin əzəmətinə heyran qalmamaq olmur,

**Su axdı, su dayındı  
Süsənbər suda yındı  
Dərdimi suya dedim  
Alişdi su da yındı.**

Yaxud ən modern şeiri kölgədə qoya bilən ifadə:

**Əzizim, bəxtiyaram  
Bəxtimin təxli yarım  
Üzündə göz izi var  
Sənə kim baxdı yarım.**

Dirili Qurbanının bənövşəyə həsr etdiyi qoşması bu bəndlə bitir:

**Qurbanı der: könlüm bundan sayrıdı,  
Nə etmişəm yarım məndən ayrıdı?  
Ayrılıqmı çəkmiş boynu əyridi,  
Heç yerdə görmədim düz bənövşəni.**

Elə bil, Qurbanının bu qoşmasına Qaraçaoğlan cavab verir, bənövşənin boynun əyri olmasına səbəbini açır.

**Bitirsən gullərin xarı içində  
Qorxuram üzünə batar, bənövşə  
Yavrum, neçin boynun əyri tutarsan  
Sənin dərdin məndən betər bənövşə.  
Qədrini bilməyənlər alır əlinə  
Onun üçün əyri bitər bənövşə.**

Yeri gəlmışkən, bu kitabın tərtibçiləri çox düzgün olaraq Azərbaycan şairləriyle bərabər toplaya ənənəvi şəkildə ancaq Türkiyə sənətkarları sayılan yaradıcıları da daxil ediblər. Bizim Füzulusız Türkiyə ədəbiyyatı kəm olursa, Yunis İmrəsiz də Azərbaycan şerî bütöv görünməz.

Əgər Azərbaycanın və Anadolunun Orta əsr divan ədəbiyyatı ərəb-fars kəlmələri, izafətliyələ yaxındırsa, el şairlərinin, ozanların, aşıqların misraları cüzi fərqlərlə eyni dilin örnəkləridir. “Cərşənbə gündündə çeşmə başında” “alagöz xanıma gözü düşən” Aşiq Ələsgərin qoşmaları, gəraylıları, təcnisləriylə Türkiyəli Aşiq Veyşəlin yaratdığı dil baxımından çoxmu fərqlidirlər?

**Yenə məktub aldım gül üzüli yordan  
Gözlətmə yolları, gəl deyə yazmış  
Sirvələn köyündən, bizim diyardan  
Dağlar mor bənövşə, gül-deyə yazmış.  
Bəşərəkdə lał sümbül yürüdü,  
Güldədəni çayır-çəmən büründü  
Qaradaşa qar qalmadı, əridi,  
Axar gözüm yaşı sel – deyə yazmış.**

**Əylənmə qurbətdə yayla zamanı  
Mevləni sevərsən ağlatma məni  
Bənək-bənək məktubdadır nişanı  
Göz yaşım məktubda pul – deyə yazmış.**

Anadoluya aid yer adlarından başqa Aşiq Veyşəlin bu qoşmasını həm də Azərbaycan şeiri saymağa nə əngəl ola bilər? Dağların, çöllərin, çiçəklərin, otların otri gələn bu qoşmada yalnız bir sözü izah etmək lazımdır, çünkü bu söz şeirin bəlkə də ən təsirli təşbehidir. “Pul” Türkiyə türkçəsində “poçt markası” deməkdir. Aşiqin aldığı məktubda poçt markası sevgilsinin bir damla göz yaşıdır.

Aşiq Veyşəldən söz düşmüşkən torpaq müraciətlə yazılmış ən gözəl şeirlərdən biri də onun qoşmasıdır:

**Dost-dost deyə neçəsinə sarıldım  
Mənim sadiq dostum qara torpaqdır  
Beyhudə dolandım, boş yoruldum  
Mənim sadiq dostum qara torpaqdır.**

**Qarnın yardım, qazmaq ilən, bel ilən  
Üzün yırtdım dırnağınan, əlinən  
Yenə məni qarşılıdı gül ilən  
Mənim sadiq yarım qara torpaqdır.**

Amma onu da unutmayaq ki, torpaq, təbiət insanın sadiq dostu, hayanı da ola bilər, düşməni, qənimi də.

Bütöv şəhərləri yerlə-yeksan edən vulkanların odu-alovu torpağın təkindən püşkürür. Kəndləri, obaları yuyub aparan sellər dağlardan axıb gəlir. Şahə qalxmış dalğaları insan məskənlərinin üstünə yürüdən tufanlar, firtinalar, sunamilər, tornadolar dənizlərdən quruya hücum çəkir. Qurular da dənizləri, günahsız gölləri quрутmaqla “qisas alırlar”. Uduzan yenə də insan olur. Amma axı insanın özünün öz əliylə, əməliylə, zəkasıyla, axtarışları və tapıntılarıyla yaratdığı bələlər da var.

Bu kitabda toplanan şeirlərin böyük qismi dağlara həsr olunub. Dağlardan sonra şairlərin töbini ən çox coşdurulan yaşışlarıdır (Kitaba elə mənim də “yağlılı şeirim” daxil olunub).

Amma bu kitaba daxil edilməmiş bir şeir də var. Bu şeir böyük Nazım Hikmetin bəşəriyyətə xəbərdarlığıdır.

**Əcaibləşdi havalar  
Gah gün çıxır, gah yağış yağır, gah qar,  
Atom sinaqlarındandır deyirlər  
Stransium doxsan yağır ətə, südə,  
Ümidə, hürriyyətə**

**Qapısını çaldığımız böyük həsrətə  
Öz-özümüzzlə yarışdayıq gülüm**

**Ya ölü ulduzlara həyat aparacayıq  
Ya yerimizə enəcək ölüm.**

Bu gün insanlığın, planetimizin həyatına son qoyacaq nüvə savaşının qara kabusu dönyanın başının üstünü aldı. Çağda gözümüzü, qəlbimizi, yaddaşımızı sığallayıb oxşayan yaşılıliga və bu yaşılığın şeir misralarında vəsfinə daha çox ehtiyacımız var. Bu kitab da həmin ehtiyacdən yaranıb – insanları təbiətin, həyatın, gözəlliyin qədrini bilməyə çağırır.

Yaşılılığı haraylayır.